



Amin

Bakı Oksford Məktəbi

Səmkir filialının 11-ci sınıf şagirdi

Redaksiyamızın poctuna 11-ci sınıf şagirdi olan Aminin şeirləri daxil olub. Gözdən keçirdik, onun uşaq həssaslığını, duyumunu və bir də sözə olan sevgisini nəzərə alıb şeirlərini "Ədalət"in oxucularına təqdim edirik. Öz növbəmizdə biz həm də ona uğurlar diləyirik.

Daha olmayacaq

Buranın keçmişü küçə məhləsi,
Bakinin ulduzlu aylı gecəsi,
İnsanın yaradıb-qurmaq həvəsi
Gəlib-keçibdisə, qayitmayaçaq.

Uçanı qanadı geri qaytarır,
Boğazdan çıxan can geri qayıtmaz.
Biz yatıb qalmışiq, zamansa qaçırl,
Qaçılmış zaman geri qayıtmaz.

Dostum, sözüm üçün qınama məni,
İnsanın həyatda yoxsa sevəni,
Başa düşməyəcək olub-keçəni,
Gedəndən ötrü də darixmayacaq.

ATA

Atadır həyatın ilk müəllimi,
Atadır həm acı, həm də səmimi.
Atadır övladın imanı, dini,
Zülmətdə tək işiq atadır, ata.

Göylərin gözündən sellər axanda,
Buludlar toqquşub şimşek çaxanda,
Şeytan qaranlıqdan biziə baxanda,
Gözünü çıxaran atadır, ata.

Axan damarında o qaynar qandır,
Parçası olduğun ruhdur, o candır,
Gecədən sonrakı sökülən dandır,
Canının parçası atadır, ata.

Qusarçay

Boz düşüb yenə də dağ-təpəsinə,
Qeybə çəkilibdir bəyaz gölləri.
Budaqlar bürünüb qar ləpəsinə,
Göylərə qalxıbdı çılpaq əlləri.

Dərəni basıbdı ağappaq duman,
Elə bil dağlarda dayanıb həyat.

Xalçaya bənzəyir tüstülü tavan,
Yaranıb tavanda təbii fasad.

Bu nə gözəllikdi, sanki nağıldır,
Bir görün nələrə qadirdir Tanrı.
Bu gecə Günəş də Aya paxıldır,
Bizlərə göstərmək istəmir yarı.

Qar verib eşitdi göyər duami,
Ciyeri yandırır qışın şaxtası.
Buludları dəlib keçən şuanın
Bilinmir gerçəyi, yoxsa səxtası.

Bəyaz geyinibdir dərə, ot, çəmən
Bəzənib keçinib alma diyari.
Seçilmir yolları axan aq süddən
Baş alib "süd çayı" Bakıya sari.

Donubdur Qusarçay, daha axmayırlar,
Suları buz olub yazı gözləyir.
Qəzəlxan bu qışı söz yaratmayıblar,
Oturub həsrətlə yarı gözləyir.

Şirvanım

Vardır mənim vətənimin sinəsində bir torpaq,
Bu torpaqda dəyər olur min cahana bir yarpaq,
Hər tərəfi yamyıldır, alması var ağappaq,
Özün kimi göz oxşayan bir qonşun var, Aranım,
Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Torpağında min bərəkət, suyunda dərdə dərman,
Gömgöy parlar hər daima üstündəki asiman,
Min məcnunu sən özünə eylədin aşiq, heyran,
Sənsən fəxrim, qürurum, sənsən mənim ad-sanım,
Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Çəmənində çiçək açır bir dünyanın gülləri,
Görənlərin dinməz olur heyətindən dilləri,
Deyin məna, harda görmüş insan böylə elləri?
Yer üzündə yeganəmsən, cənnət kimi xəyalim,
Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Sen olubsan keçilməzler içindəki keçilməz,
Gün yoxdur ki, şan-söhərətin deyilməz, eşidilməz,
Torpağına ayaq basdırın, daha bir də gedilməz,
Sən həsrətim, intizarım, özün mənim dərmanın,
Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Təyinat

Əger həyat ağacdırısa,
Biz heç yarpaq da deyilik.
Bu dünyada nə yerliyik,
Nə də ki, qaçaq deyilik.

Biz özümüz özümüzə
Lazım deyiliksə əgər,
Bu zaman bu dövrəna
Zərrə də gərək deyilik.

Kim deyir ki, bu uzanan
vaxt içində yeganəyik?
Biz Tanrının uşaqları,
öz cisminə bənzəyərik.

Biz sitayış etmirikse
heç bir kəsin camalına.

Demək ki, insan övladı
Tanrısına xələf deyil.

Biz tarlada qarışqadan
kiçiyik bu bəşər üçün.
Göylərdəki ulduz qədər
uzağlıq bil həqiqətə.

Göz ulduzu görmüş isə,
həqiqəti o görmüşdür.
Lakin insan öz gördüyü
həqiqətə bələd deyil.

Söyləyirik törəmişik
imamdan, peyğəmbərdən.
Öz-özümüz qurdugumuz
yol uğruna yaşıyırıq.

Deyirik ki, bizik həyat,
biz gəlmışik həqiqətdən.
İnsan heç də bu həyata
dayaq duran dirək deyil.

Torpaq

Əcəl gələnədək səbir eyləyib,
Qurtaran ömrümü mən gileyəyib,
Bu vaxtın içində bir gün əriyib,
Sənə qayıdacaq, sənə, a torpaq.

Alacaq dünyanı boranlar, sellər,
Torpağa dönəcək dənizlər göllər,
Bir gün quruyacaq qum olub ellər,
Yenə qayıdacaq, sənə, a torpaq.

Unudulmur

Gecələr hey uçur, bir də baxdın dan,
Zamanın süreti yamandır, yaman.
Bakinin küleyi kimidir zaman,
Qaçıbdır, qaçacaq, dayanmaq bilmir.

Bir ömrə yaşınb keçib getsə də,
Həyatın hay-küyü səsi bitsə də,
Allahın yazdığı günlər keçəsə də,
Vaxtın yaddaşından silinmək bilmir.

Unutmur bu ürək o yaraları,
Başlara örtülən düm qaraları,
Ağappaq ağaran xına saçları,
Çoxalan yaşları unutmaq bilmir.

Qəfildən keçəsə də fəsillər, aylar
Dənizdən itsə də tənha qayıqlar,
Ətəkdə əriyib su olsa da qar,
Dağların başında ərimək bilmir.

İllərin keçibdir onun yanında,
Artıb başa çatdırın göz qabağında,
Həyatın keçibdir qanad altında,
Qanadsız insanın ruhu isinmir.

Yazırısan başında bir tüstü, duman,
Sənmisən doğrudan dərdində yanın?
Vaxtılı sevgiya, eşqə inanan,
İnsan inancının sonu bilinmir.